

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

UÇOT SİYASƏTİ VƏ MALİYYƏ HESABATLARINA QEYDLƏR (Konsolidasiya hesabatı)

31 dekabr 2021-ci il tarixində başa çatmış il üzrə

MÜƏSSSƏ HAQQINDA MƏLUMAT

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına, "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 28 dekabr tarixli 1659 nömrəli Sərəncamına və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 mart tarixli 826 nömrəli Fərmanına əsasən fəaliyyət göstərən qurumdur.

Azərbaycan Respublikası Prezidentinin 1638 sayılı 18.10.2017-ci il tarixli Fərmanı ilə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik adlandırılacaq) olmuşdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 1747 sayılı, 19.12.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmişdir.

Agentliyin nizamnamə kapitalı 713105315,00 manat təşkil edir və 100 faiz dövlətə məxsusdur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vahid 9900013141 №-li VÖEN-li vergi ödəyicisidir.

- Əsas fəaliyyət növü: Avtomobil yollarının saxlanması, istismarı, tikintisi və təmiri
- Mülkiyyət növü: Dövlət mülkiyyəti
- Təşkilatı-hüquqi forması: Publik hüquqi şəxs
- Hüquqi ünvan: AZ1117, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayilov küçəsi 2025-ci məhəllə.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir.

Agentliyin əsas məqsədləri Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmətlərin göstərilməsindən, balansına verilmiş avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsindən, istismarından, bərpasından, təmirindən, yenidən qurulmasından, tikilməsindən, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasından və onların vəziyyətinə nəzarət edilməsindən, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsindən ibarətdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təbəçiliyində olan 105 struktur vahidləri tərəfindən tərtib edilmiş illik maliyyə hesabatları əsasında hesabat dövrü üçün birləşdirilmiş toplu maliyyə hesabatları təqdim edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi təbəçiliyində olan 105 struktur vahidləri nizamnamə kapitaları göstərilməklə aşağıdakılardan ibarətdir:

№	Struktur vahidləri	Nizamnamə kapitalı
1	1 Nöli Magist Yİ MMC-Sumqayıt	20,00
2	2 Nöli Magist Yİ MMC-Qobustan	20,00
3	3 Nöli Magist Yİ MMC-Göygöl	200 020,00
4	4 Nöli Magist Yİ MMC-18 km-dən	43 400 000,00
5	5 Nöli Magist Yİ MMC-Mingəçevir	20,00

6	6 Nəli Magist Yİ MMC-İmişli	20,00
7	7 Nəli Magist Yİ MMC-Lənkəran	20,00
8	Bakı 1 Nəli Yİ MMC	49 299 983,00
9	Bakı 4 Nəli Yİ MMC	21 691 000,00
10	Bakı 5 Nəli Yİ MMC	180 000,00
11	Bakı 6 Nəli Yİ MMC	6 000 020,00
12	Bakı 7 Nəli Yİ MMC	400 020,00
13	Bakı 8 Nəli Yİ MMC	10,00
14	Bakı 9 Nəli Yİ MMC	400 010,00
15	Bakı 10 Nəli Yİ MMC	305 566,00
16	1 Nəli XT Yİ MMC-Bakı	70 000,00
17	2 Nəli XT Yİ MMC-Bakı	225 582,00
18	3 Nəli XT Yİ MMC-Bakı	13 500 000,00
19	4 Nəli XT Yİ MMC-Bakı	250 000,00
20	5 Nəli XT Yİ MMC-Bakı	40 000,00
21	6 Nəli XT Yİ MMC-Bakı	2 000 000,00
22	7 Nəli XT Yİ MMC-Bakı	272 225 702,00
23	8 Nəli XT Y İMMC-Bakı	10 635 833,00
24	9 Nəli XT Yİ MMC-Quba	1 000 000,00
25	10 Nəli XT Yİ MMC-Siyəzən	1 505 600,00
26	11 Nəli XT Yİ MMC-Quba	10,00
27	12 Nəli XT Yİ MMC-Gəncə	20,00
28	13 Nəli XT Yİ MMC-Cəbrayıl	20,00
29	14 Nəli XT Yİ MMC-Bakı	56 862 702,00
30	15 Nəli XT Yİ MMC-Bakı	20 022 000,00
31	16 Nəli XT Yİ MMC-İmişli	1 326 920,00
32	17 Nəli XT Yİ MMC-Bakı	1 200 020,00
33	18 Nəli XT Yİ MMC-Bakı	20,00
34	19 Nəli XT Yİ MMC-Şamaxı	20,00
35	20 Nəli XT Yİ MMC-Bakı	20,00
36	1 Nəli Yİ MMC-Xızı	50 000,00
37	2 Nəli Yİ MMC-Siyəzən	2 000 000,00
38	3 Nəli Yİ MMC-Şabran	20,00
39	4 Nəli Yİ MMC-Xaçmaz	4 500 000,00
40	5 Nəli Yİ MMC-Quba	8 000 000,00
41	6 Nəli Yİ MMC-Qusar	3 000 000,00
42	7 Nəli Yİ MMC-Qobustan-Şamaxı	5 000 000,00
43	9 Nəli Yİ MMC-İsmayilli	2 500 000,00
44	10 Nəli Yİ MMC-Qəbələ	10 004 970,00
45	11 Nəli Yİ MMC-Oğuz	1 470 000,00
46	12 Nəli Yİ MMC-Şəki	16 600 000,00
47	13 Nəli Yİ MMC-Qax	4 198 992,00
48	14 Nəli Yİ MMC-Zaqatala	5 000 000,00
49	15 Nəli Yİ MMC-Balakən	112 000,00
50	16 Nəli Yİ MMC-Ağsu	4 000 000,00
51	17 Nəli Yİ MMC-Göyçay	45 000 000,00
52	18 Nəli Yİ MMC-Ağdaş	6 823 023,00
53	19 Nəli Yİ MMC-Yevlax	3 500 000,00
54	20 Nəli Yİ MMC-Hacıqabul	130 000,00
55	21 Nəli Yİ MMC-Kürdəmir	1 725 593,00
56	22 Nəli Yİ MMC-Ucar	3 488 460,00
57	23 Nəli Yİ MMC-Goranboy	6 000 000,00
58	24 Nəli Yİ MMC-Göygöl	200 000,00
59	25 Nəli Yİ MMC-Şəmkir	12 000 000,00
60	26 Nəli Yİ MMC-Tovuz	3 500 000,00

61	27 Nöli Yİ MMC-Ağstafa	498 219,00
62	28 Nöli Yİ MMC-Qazax	3 416 825,00
63	29 Nöli Yİ MMC-Naftalan	20,00
64	30 Nöli Yİ MMC-Samux	19 793,00
65	31 Nöli Yİ MMC-Daşkəsən	17 693 000,00
66	32 Nöli Yİ MMC-Gədəbəy	4 000 000,00
67	33 Nöli Yİ MMC-Şirvan	629 866,00
68	34 Nöli Yİ MMC-Sabirabad	1 188 436,00
69	35 Nöli Yİ MMC-Saatlı	70 000,00
70	37 Nöli Yİ MMC-Beyləqan	2 000 000,00
71	38 Nöli Yİ MMC-Füzuli	1 213 236,00
72	39 Nöli Yİ MMC-Zərdab	462 746,00
73	40 Nöli Yİ MMC-Ağcəbədi	2 091 190,00
74	41 Nöli Yİ MMC-Ağdam	1 469 018,00
75	42 Nöli Yİ MMC-Tərtər	4 000 000,00
76	43 Nöli Yİ MMC-Bərdə	1 063 194,00
77	44 Nöli Yİ MMC-Salyan	1 163 156,00
78	45 Nöli Yİ MMC-Biləsuvar	200 000,00
79	46 Nöli Yİ MMC-Cəlilabad	70 000,00
80	47 Nöli Yİ MMC-Masallı	1 640 752,00
81	48 Nöli Yİ MMC-Lənkəran	1 607 750,00
82	49 Nöli Yİ MMC-Astara	90 000,00
83	50 Nöli Yİ MMC-Neftçala	338 900,00
84	51 Nöli Yİ MMC-Yardımlı	3 200 000,00
85	52 Nöli Yİ MMC-Lerik	2 548 047,00
86	53 Nöli Yİ MMC-Qubadlı	292 000,00
87	54 Nöli Yİ MMC-Xocalı	9 090 000,00
88	55 Nöli Yİ MMC-Kəlbəcər	493 611,00
89	56 Nöli Yİ MMC-Laçın	20,00
90	Avtomobil Yol Mühaf.Xidməti-Bakı	70 080,00
91	Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İns.-Bakı	240 000,00
92	Avtomobil Yol Rabitə və İşıqla-Bakı	10 000,00
93	Körpülərin İstis Təmiri Müəssisəsi-Bakı	20,00
94	1Nöli Regional Avt.YY və Ekol.MMC Bakı	20,00
95	2Nöli Regional Avt.YY və Ekol.MMC Gəncə	21 110,00
96	1Nöli Avt. YY MMC-Bakı	150 000,00
97	2Nöli Avt. YY MMC-Bakı	90 000,00
98	3Nöli Avt. YY MMC-Bakı	130 000,00
99	4Nöli Avt. YY MMC-Salyan	130 000,00
100	5Nöli Avt. YY MMC-Sabirabad	20,00
101	6Nöli Avt. YY MMC-Ucar	50,00
102	7Nöli Avt. YY MMC-İsmayilli	20,00
103	8Nöli Avt. YY MMC-Şəki	100 000,00
104	9Nöli Avt. YY MMC-Tərtər	20,00
105	10Nöli Avt. YY MMC-Ağstafa	69 980,00
Yekun		713 105 355,00

Agentliyin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdehirlər:

- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri: Saleh Ərşad oğlu Məmmədov
- Maliyyə İdarəsinin rəisi: Müseyib Mürsəl oğlu Həmzəyev

TƏQDİMATIN ƏSASI

Agentlik mühasibat yazışmalarını Azərbaycan Respublikasının mühasibat uçotu qaydaları əsasında aparır.

Maliyyə hesabatlarının hazırlanmasında hesabat tarixinə aktiv və öhdəliklərin qeyd olunmuş məbləğlərinə və hesabat dövründə gəlir və xərclərin qeydə alınmış məbləğlərinə təsir edə biləcək hesablamalardan istifadə olunur.

ƏMƏLİYYAT VALYUTASI

Təqdim olunan maliyyə hesabatlarında əməliyyat valyutası Azərbaycan Manatıdır ("AZN")

UÇOT SİYASƏTLƏRİ

Aşağıdakı uçot siyasətləri əsaslı surətdə əhəmiyyətli olan maddələrə müvafiq olaraq müəssisənin maliyyə hesabatlarında tətbiq edilmişdir.

UÇOT METODU

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mühasibat uçotu Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının "09" dekabr 2019-cu il tarixli Q-15 Nəli Qərarı ilə təsdiq edilmiş "Müəssisələrin illik mühasibat hesabatları və onun tətbiqi qaydaları" və "Müəssisələrin mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair təlimat"-na və 4 may 2018-ci il tarixli, 1140-VQD sayılı "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər nəzərə alınmaqla təşkil edilib.

Agentlik "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib, təqdim və dərc edir.

Maliyyə hesabatları ilkin mühasibat sənədləri əsasında hazırlanmışdır.

PUL VƏSAİTLƏRİ, BANK VƏ KASSA ƏMƏLİYYATLARI

Pul vəsaitləri – nağd pul vəsaitləri, bank hesablarında saxlanılan və tələblər üzrə verilən pul vəsaitləridir.

Agentlik aşağıdakı cədvəldə göstərilən banklarda hesablaşma hesabı və valyuta hesabı açmaqla bank əməliyyatlarını həyata keçirir.

Agentliyin bank və xəzinə hesabları aşağıdakı kimidir:

Nö	Bankın adı	Hesab nömrəsi	Valyuta növü
1	DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI	AZ73AZER000024581036EUR40130	EUR
2	"UNİBANK KOMMERSİYA BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ	AZ76UBAZ01007947240160USD001	USD
3	"BANK TECHIQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ	33160356440001	USD
4	"BANK TECHIQUE" AÇIQ SƏMDAR CƏMİYYƏTİ	33060356440001	AZN
5	"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ	AZ20IBAZ38190018409330331120	USD
6	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALI	AZ62IBAZ380050109449345490205	AZN
7	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALI	AZ52IBAZ38150108409345490205	USD
8	"KAPİTAL BANK" ASC-NİN RABİTƏ FİLİALI	38060029441802833118	AZN
9	KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI	32010029441020203102	AZN
10	DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI	AZ81AZER000017110091AZN40030	AZN
11	KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI	32110028401020203102	USD
12	DƏMİRBANK ASC-NİN MƏRKƏZ FİLİALI	17110372-USD-3816-6	USD
13	KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI	32110018401020203102	USD
14	KAPİTAL BANK SB-IN BAKI ŞƏHƏR FİLİALI	32010019441020203102	AZN
15	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALI	AZ06IBAZ38150078409345490205	USD
16	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ11İBAZ38150018409345490205	USD
17	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ28İBAZ38150018109345490205	RUR
18	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ21İBAZ38050019449345490205	AZN

19	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ16İBAZ38050079449345490205	AZN
20	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ88İBAZ38150019789345490205	EUR
21	Dəmirbank ASC-nin Mərkəz Filialı	AZ76AZER000039136578AZN40030	AZN
22	Kapital Bank ASC-nin Rəbitə Filialı	AZ11AİİB33070019441801833118	AZN
23	Kapital Bank ASC-nin Rəbitə Filialı	AZ98AİİB33170018401801833118	USD
24	Kapital Bank ASC-nin Rəbitə Filialı	AZ91AİİB33070029441801833118	AZN
25	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	11306019449345490205	AZN
26	Paşa Bank ASC	AZ72PAHA00000000000010007491	USD
27	Kapital Bank ASC-nin Rəbitə Filialı	18160018401801833118	USD
28	Kapital Bank ASC-nin Rəbitə Filialı	32110018401801833118	USD
29	Kapital Bank ASC-nin Rəbitə Filialı	32010019441801833118	AZN
30	Kapital Bank ASC-nin Rəbitə Filialı	18060019441801833118	AZN
31	Kapital Bank ASC-nin Rəbitə Filialı	AZ81AİİB33170028401801833118	USD
32	Kapital Bank ASC-nin Rəbitə Filialı	Az64AİİB33170038401801833118	USD
33	Kapital Bank ASC-nin Nəsimi Filialı	AZ69AİİB38050019441801833111	AZN
34	Kapital Bank ASC-nin Nəsimi Filialı	AZ59AİİB38150018401801833111	USD
35	Kapital Bank ASC-nin Nəsimi Filialı	AZ39AİİB38150019781801833111	EUR
36	Kapital Bank ASC-nin Nəsimi Filialı	AZ51AİİB38150016431801833111	RUR
37	Bank of Azerbaijan ASC	AZ11AZEJ00100186610004R38150	RUR
38	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ91İBAZ38150028409345490205	USD
39	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ84İBAZ38050039449345490205	AZN
40	Kapital Bank ASC-nin Rəbitə Filialı	AZ03İBAZ38150069789345490205	EUR
41	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ83İBAZ38150079789345490205	EUR
42	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	Az23İBAZ38150068409345490205	USD
43	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ33İBAZ38050069449345490205	AZN
44	Beynəlxalq SKB-nin Nəqliyyat filialı	AZ04İBAZ38050029449345490205	AZN
45	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	AZ86İBAZ38150088409345490205	USD
46	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	AZ96İBAZ38050089449345490205	AZN
47	"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC	AZ30İBAZ38090019449330331120	AZN
48	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	38160018401801833118	USD
49	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	38160019781801833118	EUR
50	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	32110018401801774118	USD
51	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	32110019781801774118	EUR
52	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	AZ40İBAZ38150058409345490205	USD
53	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	11316018409345490205	USD
54	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	38060019441801833118	AZN
55	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	AZ79İBAZ38050099449345490205	AZN
56	BEYNƏLXALQ SKB-NİN NƏQLİYYAT FİLİALİ	AZ50İBAZ38050059449345490205	AZN
57	"AZƏR-TÜRK BANK" ASC	AZ86AZRT00034225ATB001C00001	AZN
58	"AZƏR-TÜRK BANK" ASC	AZ44AZRT00034225ATB002C00002	USD
59	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	AZ74AİİB33070039441801833118	AZN
60	"BANK OF AZERBAIJAN"ASC	AZ26AZEJ00100186610002U38150	USD
61	"BANK OF AZERBAIJAN"ASC	AZ35AZEJ0010018660007A38050	AZN
62	"PAŞA BANK"ASC	AZ72PAHA00000000000010007491	AZN
63	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALİ	32010019441801774118	AZN
64	DƏMİRBANK ASC MƏRKƏZ FİL.	AZ52AZER000046821858AZN40030	AZN
65	"BANK OF AZERBAIJAN"ASC	AZ91AZEJ001001186610003E38150	EUR
66	BEYNƏLXALQ SKB-NİN	AZ69İBAZ38150098409345490205	USD

NƏQLİYYAT FİLİALI			
67	"KAPİTAL BANK"ASC-NİN RABİTƏ FİLİALI	38160018101801833118	RUR
68	"UNİBANK KOMMERSİYA BANKI"ASC	AZ39UBAZ01007947240060AZN001	AZN
69	7 sayılı Xəzinədarlıq İdarəsi	8187701	AZN
70	7 sayılı Xəzinədarlıq İdarəsi	5357702	AZN
71	7 sayılı Xəzinədarlıq İdarəsi	2207702	AZN

Qeyd: Cəmi 9 bankda 71 cari hesab mövcuddur.

O, cümlədən: USD ilə 26 hesabda, EUR ilə 8 hesabda, RUR ilə 4 hesabda və AZN 33 hesabda .

Agentliyin funksional valyutası AZN-dir. Agentliyin gəlir, xərc, alınmış avadanlıq, mal-material ehtiyatları və öhdəliklərinin qiymətləndirilməsi, çəkilməsi, ödənilməsi və ya digər yolla ölçülməsi AZN ilə həyata keçirilir.

Xarici valyuta ilə aparılmış əməliyyatlar ilkin olaraq əməliyyat tarixində qüvvədə olan müvafiq məzənnələri istifadə etməklə AZN ilə qeydə alınır.

Agentliyin pul vəsaitlərinin hərəkəti və onların manat ekvivalenti ilə ilin sonuna qalığı aşağıdakı kimi olmuşdur:

	01.01.2021-ci il	Mədxil	Məxaric	31.12.2021-ci il
Kassada pul vəsaiti	2358,10	1044720,80	715956,37	331122,53
Bank hesablarında manat	5554991,93	2206839371,17	2110137263,68	102257099,42
Bank hesablarında valyuta	1726841,23	1252261,42	1896324,61	1082778,04
Depozit hesabda pul vəsaiti	1512635,48	345301840,65	330945220,53	15869255,60
Cəmi	8796826,74	2554438194,04	2443694765,19	119540255,59

TORPAQ, TİKİLİ, AVADANLIQ VƏ AMORTİZASIYA

Aktiv kimi tanınan bilən torpaq, tikili və avadanlıq obyektı əldə olunan zaman ilkin dəyəri əsasında tanınır. "İlkin dəyər" ödənilmiş pul və ya pul ekvivalentlərinin məbləğinə və ya ödənilmiş hər hansı digər əvəzləşdirmənin ədalətli dəyərində bərabərdir. Əsas vəsaitlər yığılmış köhnəlmə və hər hansı qiymətdən düşmə zərəri çıxılmaqla ilkin dəyərlə tanınır ("ilkin dəyər modeli"). Torpaq istisna olmaqla əsas vəsaitlərin köhnəlməsi "azalan qalıq metodu" əsasında aktivlərin illik köhnəlmə dərəcələrini istifadə etməklə hesablanır :

Binalar və tikililər	7 %
Maşın və avadanlıqla	25 %
Nəqliyyat vasitələri	25 %
Digər aktivlər	20 %

Hər bir maliyyə ilinin sonunda aktivlərin qiymətdən düşmə zərərini müəyyən etmək üçün ilkin dəyərə əsaslanan balans dəyəri ilə bərpa oluna bilən dəyəri müqayisə edilir. Əgər balans dəyəri bərpa oluna bilən dəyərindən əhəmiyyətli dərəcədə atırıq olarsa, bu iki dəyər arasındakı fərq mənfəət və zərər haqqında hesabatda xərc kimi göstərilməklə balans dəyəri bərpa oluna bilən dəyərə qədər silinir.

Agentliyin əsas vəsaitlərinin balans dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

	01.01.2021-ci ilə balans dəyəri	Mədxil	Məxaric	31.12.2021-ci ilə balans dəyəri
01-Binalar	22263454,49	18800,80	1323123,61	20959131,68
02-Qurğular	7303147734,32	2196664,20	144153055,41	7161191343,11
03-Ötürücü qurğular	864216993,20	42415671,00	0,00	906632664,20
04-Maşın və avadanlıqlar	41938713,12	3958624,50	333064,00	45564273,62
05-Nəqliyyat vasitələri	60779572,77	4365666,61	3813746,65	61331492,73
06-İşələri,istehsal və təsərrüfat inventarları	12752194,07	53033849,12	25980,00	65760063,19
07-Çoxillik əkmələr	4391574,07	73686,50	305,50	4464955,07
08-Digər növ əsas vasaitlər	2391203,23	39007050,88	40395,00	41357859,11
CƏMI:	8311881439,27	145070013,61	149689670,17	8307261782,71

Agentliyin əsas vəsaitlərinin qalıq dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

	31.12.21-ci ilə balans dəyəri	Cəmi Amortizasiya	31.12.2021-ci ilə qalıq dəyəri
01-Binalar	20959131,68	209831,45	20749300,23
02-Qurğular	7161191343,11	14606295,47	7146585047,64
03-Ötürücü qurğular	906632664,20	1728433,99	904904230,21
04-Maşın və avadanlıqlar	45564273,62	996510,09	44567763,53
05-Nəqliyyat vasitələri	61331492,73	985212,46	60346280,27
06-İş alətləri,istehsal və təsər inventarları	65760063,19	1264184,95	64495878,24
07-Çoxillik əkmələr	4464955,07	395396,38	4069558,69
08-Digər növ əsas vəsaitlər	41357859,11	327434,07	41030425,04
CƏMI:	8307261782,71	20513298,86	8286748483,85

Agentliyin əsas vəsaitlərinin köhnəlməsinin hərəkəti aşağıdakı kimidir:

2021-ci ildə xərcə hesablanan amortizasiya	İlin əvvəlinə qalıq	Alınmışdır	Ödənilmişdir	İlin sonuna qalıq
13002541,31	7184672,78	13911962,22	583336,14	20513298,86

Agentliyin balansında olan əsas vəsaitlərin 01.12.2021-ci il tarixinə inventarizasiyası aparılmışdır.

EHTİYYATLAR (ƏMTƏƏ VƏ MATERIAL QIYMƏTLİLƏRİ)

Ehtiyatlar ilkin dəyər və ehtimal edilən satış dəyərindən daha az olan dəyərlə qiymətləndirirlər. Ehtiyatların maya dəyəri birinci satınalmaların qiyməti üzrə (FIFO metodu) hesablanır. Hazır məhsulun və bitməmiş istehsalın maya dəyərində xammal və material xərcləri, istehsal işçilərinin əmək haqqı xərcləri, sair birbaşa xərclər, həmçinin inzibati xərclərin müvafiq hissəsi daxil edilir.

Agentliyin material ehtiyatlarının hərəkəti aşağıdakı kimidir:

	01.01.2021-ci ilə dəyəri	Mədaxil	Məxaric	31.12.2021-ci ilə dəyəri
Material ehtiyatları	87287708,30	718095542,98	727703999,36	77679251,92
Cəmi:	87287708,30	718095542,98	727703999,36	77679251,92

Agentliyin azqiymətli əşyalarının balans dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

	01.01.2021-ci ilə balans dəyəri	Mədaxil	Məxaric	31.12.2021-ci ilə balans dəyəri
Azqiymətli yalar	2282983,58	1035963,03	1131455,48	2187491,13
Cəmi:	2282983,58	1035963,03	1131455,48	2187491,13

Agentliyin azqiymətli əşyalarının qalıq dəyəri ilə hərəkəti aşağıdakı kimidir:

	31.12.2021-ci ilə balans dəyəri	Silinmişdir	Cəmi silinmişdir	31.12.2021-ci ilə qalıq dəyəri
Azqiymətli əşyalar	2187491,13	281929,01	281929,01	1905562,12
Cəmi:	2187491,13	281929,01	281929,01	1905562,12

HAZIR MƏHSUL

Agentlikdə 01.01.2021-ci il tarixə Hazır məhsul üzrə qalıq 29222,27 manat olmuşdur. Hesabat ilinin sonuna isə Hazır məhsul üzrə qalıq 54792,52 manat olmuşdur.

MALLAR

Agentlikdə 01.01.2021-ci il tarixə Mallar üzrə qalıq 1289,00 manat olmuşdur. Hesabat ilinin sonuna isə Mallar üzrə qalıq olmamışdır.

QURAŞDIRILASI AVADANLIQLAR

Agentlikdə 01.01.2021-ci il tarixinə Quraşdırılasi avadanlıqlar üzrə qalıq 108838,00 manat olmuşdur. 31.12.2021-ci il tarixinə Quraşdırılasi avadanlıqlar üzrə qalıq 108838,00 manat olmuşdur.

BAŞA ÇATDIRILMAYAN KAPİTAL QOYULUŞLARI

Agentlikdə 01.01.2021-ci il tarixə Başa çatdırılmayan kapital qoyuluşları üzrə qalıq 12280010885,32 manat olmuşdur. Hesabat ilinin sonuna Başa çatdırılmayan kapital qoyuluşları üzrə qalıq 13733285578,94 manat olmuşdur.

BİTMİŞ İSTEHSAL

Agentlikdə 01.01.2021-ci il tarixə Bitmiş istehsal üzrə qalıq 2432,60 manat olmuşdur. Hesabat ilinin sonuna isə Bitmiş istehsal üzrə qalıq 322733,48 manat olmuşdur.

GƏLƏCƏK DÖVRÜN XƏRCLƏRİ

Agentlikdə 01.01.2021-ci il tarixə Gələcək dövrün xərcləri üzrə qalıq 99298735,50 manat olmuşdur. Hesabat ilinin sonuna isə Gələcək dövrün xərcləri üzrə qalıq 65861916,60 manat olmuşdur.

ALINMIŞ QIYMƏTLİLƏR ÜZRƏ ƏDV

Agentlikdə 01.01.2021-ci il tarixə Alınmış qiymətlilərin ƏDV-si üzrə qalıq 1524453,90 manat olmuşdur. Hesabat ilinin sonuna isə Alınmış qiymətlilərin ƏDV-si üzrə qalıq 6123640,65 manat olmuşdur.

YÜKLƏNMİŞ MALLAR

Agentlikdə 01.01.2021-ci il tarixə Yüklənmiş mallar üzrə qalıq 5007674,00 manat olmuşdur. Hesabat ilinin sonuna isə Yüklənmiş mallar üzrə qalıq 5007674,00 manat olmuşdur.

İŞÇİ HEYƏTİ İLƏ BAĞLI XƏRCLƏR VƏ AİDİYYATI AYIRMALAR.

Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Agentlik işçilərin əmək haqqlarından məcburi sosial sığorta haqları tutur və onların Dövlət Sosial Müdafiə Fonduna köçürülür. Bundan əlavə bu tip təqaüd sistemi işəgötürən tərəfindən işçilərin əmək haqqı fondunun müəyyən faizi kimi Dövlət Sosial Müdafiə Fonduna məcburi sosial sığorta haqları ayırımlarını nəzərdə tutur. Təqaüdə çıxdıqda təqaüdlə bağlı bütün ödənişlər Dövlət Sosial Fondu tərəfindən yerinə yetirilir. Müəssisə Dövlət Sosial Müdafiə Fondunun qaydalarından əlavə ümumi əmək haqqı ödənişlərinin faizi kimi hesablanmış işçilər tərəfindən cari yardımları tələb edən pensiya ilə bağlı hər hansı, fərdi qadalarə malik deyildir. Bundan əlavə, Agentlikdə hesablanması tələb olunan pensiya müavinətləri və ya kompensasiya edilən digər mühüm müavinətlər mövcud deyildir.

2021-ci ildə işçilərin orta sayı 14891 nəfər olmuş, işçilərə hesablanmış əmək haqqı 84255995,49 manat olmuşdur. İşçilərin əmək haqqından 23283651,56 manat sosial müdafiə fonduna ayırmalar hesablanmış, ondan 970195,78 manat müəssisəyə xərclənmiş və fondunun hesabına 22671993,62 manat köçürülmüşdür. Hesablanmış penya 1848994,40 manat olmuş və ondan 1542380,55 manat fondunun hesabına köçürülmüşdür. Hesabat ilinin sonuna fond üzrə 202268,58 manat artıq ödəmə qalığı və 1609413,19 manat öhdəlik üzrə borc qalığı olduğundan, yekunda fonda sosial öhdəliklər üzrə 1407144,61 manat yekun borc qalığı qalmışdır.

31.12.2021-ci il tarixə işçilərə 5707301,40 manat əmək haqqı üzrə borc qalığı qalmışdır. İşçilərin əməyinin ödənişi ştat cədvəlinə əsasən hesablanıb kart vasitəsi ilə ödənilmişdir.

GƏLİR VƏ XƏRCLƏRİN TƏHLİLİ

Agentliyin 2021-ci ildə əsas fəaliyyət növü olan avtomobil yollarının saxlanması, tikintisi və təmiri işləri yerinə yetirmişdir. Agentliyin əsas fəaliyyəti Agentliyin özü ilə bağlanmış müqavilələr əsasında aparılır. Agentlikdə müqavilələrin qeydiyyatı aparılmaqla il ərzində cəmi 2317292281,43 manat

dəyərində iş həcmi yerinə yetirilmişdir. Agentliyin 2021-ci ildə əsas fəaliyyətdən gəliri ƏDV nəzərə alınmamaqla 2001520494,45 manat olmuşdur. Əlavə dəyər vergisi 315771786,98 manat təşkil etmişdir. Sair gəlir olmamışdır.

Agentlik avtomobil yollarının saxlanması, tikintisi və təmiri xərcləri avtomobil yollarının saxlanması tikinti və tikinti quraşdırma işlərinin smetalarında nəzərdə tutulan ayırmalar əsasında maliyyələşdirilir. 2021-ci ildə Agentlik üzə normativ əsasında 2001520494,45 manat vəsait xərclənmişdir.

Agentliyin 2021-ci ildə gəlirdən çıxılan xərclərin icrası aşağıdakı kimi olmuşdur:

№	Xərclərin adı	manat	çəkisi (%)
1	Ştatda olan işçilərin əmək haqqı	84255995,49	4,21
2	Dövlət Sosial Müdafiə Fonduna ayırmalar	20949103,48	1,05
3	Enerji xərci	2724598,83	0,14
4	İdarənin saxlanması, təsərrüfat xərci, dəftərxana	592658,36	0,03
5	Yanacaq	36360357,41	1,82
6	Sürtkü materialları	2590640,59	0,13
7	Kommunal	112040,10	0,01
8	Təbii qaz	1840354,48	0,09
9	Poçt, internet, rabitə xərci	292865,55	0,01
10	Mühafizə	1364806,00	0,07
11	Su	835572,50	0,04
12	Sığorta	435782,32	0,02
13	Büdcə	387208,73	0,02
14	Kredit borcunun ödənişi	5555657,31	0,28
15	Əsas vəsaitlərin amortizasiyası, silinməsi	13002541,31	0,65
16	Ezamiyyə xərcləri	711452,06	0,04
17	Səyyar xarakterli ödənişlər	74723,00	0,00
18	Süd pulu, aliment, müavinət, maddi yardım, dəfn və xəsarət pulu	65097,95	0,00
19	Azqıymətli tezköhnələn əşyaların, inventarların silinməsi	564823,90	0,03
20	Nəqliyyat xərcləri	12937996,93	0,65
21	Bank xərci	5766546,88	0,29
22	Xammal,mal-material	685544557,41	34,25
23	Ehtiyat hissələri	6884373,66	0,34
24	Podratçılar	444979302,54	22,23
25	Kənar iş	10251624,04	0,51
26	Bitum	34807911,03	1,74
27	Xidmət	290747108,02	14,53
28	Kənar təşkilatlar tərəfindən göstərilən xidmət və təzminat	321284962,75	16,05
29	Mətbuat, blank, qəzet, jurnal, kitab	318774,84	0,02
30	Yolların saxlanması, əl əməyi	2715172,01	0,14
31	Təmir	440703,90	0,02
32	Kompyuter, katric təmiri	148184,00	0,01
33	Gömrük xərci	384,98	0,00
34	İcarə haqqı	9592998,31	0,48
35	Sərəncam, sanksiya, cərimə	40096,36	0,00
36	Digər xərclər	2343517,42	0,12
Cəmi		2001520494,45	100,00

Agentlik üzrə 2021-ci ildə alınan gəlir tam xərcləndiyindən balans üzrə mənfəət və zərər olmamışdır və bu səbəbdən mənfəət vergisi hesablanmamışdır.

VERGİLƏR

Agentlik Azərbaycan Respublikası Vergi Məcəlləsinə müvafiq olaraq, mənfəət vergisi, əmlak vergisi və əlavə dəyər vergisi, muzzdlu və muzzdlu olmayan gəlirlərdən gəlir vergisi, bu gəlirlərlə əlaqədar sosial sığorta ayırmaları, vergi qanunvericiliyinin tələblərinə müvafiq olaraq sair vergilərin və dövlət rüsumlarının ödəyicisidir.

Agentliyin vergilər üzrə büdcə ilə hesablaşmaları aşağıdakı kimidir:

Göstəricilər	Hesablanmışdır	Ödənilmişdir
Əmlak vergisi	108106,06	95738,91
Yeraltı sərvətlərdən istifadə və ətraf mühitə görə ödənişlər	14,50	14,50
Torpaq vergisi (torpaqa görə haqq)	20616,30	18847,36
Əlavə dəyər vergisi	302408588,67	261517936,10
Gəlir vergisi	6105146,54	6405637,83
Nəqliyyat vergisi	3360,00	3360,00
Sair vergilər	1089489,00	230680,19
İqtisadi sanksiyalar	43079,37	19809,41
Cəmi:	309778400,44	268292024,30

Vergilər üzrə hesablaşmada ilinin sonuna vergi növləri üzrə 11038955,33 manat artıq ödəmə qalığı və 13996129,51 manat öhdəlik üzrə borc qalığı olduğundan, yekunda büdcəyə vergilər üzrə 2957174,18 manat yekun borc qalığı qalmışdır.

HESABLAŞMA VƏ KREDİT ƏMƏLİYYATI

Agentlik 2021-ci ildə uzun müddətli və qısa müddətli bank kreditləri almamışdır.

Agentliyin uzun müddətli və qısa müddətli bank kreditləri üzrə hesablaşmaları aşağıdakı kimidir:

	İlin əvvəlinə qalıq	Yaranan borc	Ödənilən borc	İlin sonuna qalıq
Uzun müddətli bank kreditləri	183093034,41	0,00	15983168,23	167109866,18
Qısa müddətli bank kreditləri	0,00	0,00	0,00	0,00
Cəmi:	183093034,41	0,00	15983168,23	167109866,18

Agentlik 2021-ci ildə müəssisələrlə hesablaşmaları bank hesablaşmaları ilə aparılmışdır.

Agentliyin debitorlarla və kreditorlarla hesablaşmaları aşağıdakı kimidir:

	İlin əvvəlinə qalıq	Yaranan borc	Ödənilən borc	İlin sonuna qalıq
Debitor borclar	67897543,48	506927820,52	315023299,05	259802064,95
O, cümlədən vaxtı keçmiş				
Kreditor borclar	43953476,00	340388328,61	328362137,23	55979667,38
O, cümlədən vaxtı keçmiş	95113,40	0,00	0,00	95113,40

GƏLƏCƏK DÖVRÜN GƏLİRLƏRİ

Agentliyin 01.01.2021-cu il tarixə Gələcək dövrün gəlirləri üzrə qalıq 2592969,03 manat olmuşdur. Hesabat ilinin sonuna isə Gələcək dövrün gəlirləri üzrə qalıq 2980436,93 manat olmuşdur.

QARŞIDAKI XƏRCLƏR VƏ ÖDƏMƏLƏR ÜÇÜN EHTİYATLAR

Agentliyin 01.01.2021-ci il tarixə Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar üzrə qalıq 1606112,50 manat olmuşdur. İl ərzində 216720,00 manat dəyərində mədaxil olmuş və məxaric olmamışdır. 31.12.2021-cu il tarixə Qarşıdakı xərclər və ödəmələr üçün ehtiyatlar üzrə qalıq 1822832,50 manat olmuşdur.


KAPİTALDA DƏYİŞİKLİK

Agentliyin Kapital və Fondları üzrə kapitalda dəyişikliyi aşağıdakı kimidir:

Fondların adı	01.01.2021-ci ilə qalıq	Hesabat ilində daxil olub	Hesabat ilində xərclənib	31.12.2021-ci ilə qalıq
Nizamnamə kapitalı	713105355,00	0,00	0,00	713105355,00
Əlavə kapital	19870821251,54	1921642332,51	218730129,96	21573733454,09
Ehtiyat kapitalı	29977725,25	1326983,00	1026418,46	30278289,79
Yığım fondlarının cəmi	9947977,35	0,00	2614,10	9945363,25
Sosial sferaların vəsait fondu	22327,00	0,00	0,00	22327,00
İstehlak fondları	1430161,4	315,10	726,00	1429750,50
Büdcədən məqsədli maaliyyələşmə və daxilolmalar	0,00	290000000,00	290000000,00	0,00
Sahələr və sahələrarası büdcədən kənar fondlardan məqsədli maliyyələşmə və daxilolmalar	0,00	24104720,96	24104720,96	0,00
Cəmi:	20625304797,54	2237074351,57	533864609,48	22328514539,63

Kapital qoyuluşlarının investisiyasına və maliyyələşdirilməsinə büdcədən 2263611690,80 manat alınmış və aidıyyatı üzrə xərclənmişdir.

Sədr



Maliyyə İdarəsinin rəisi

Handwritten signature of the Head of the Finance Department.


MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT (Konsolidasiya hesabatı)

31 dekabr 2021-ci il tarixə


AZN

Bölmə və maddələrin adı	Qeyd	2021	2020
Aktivlər			
Cari aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	280-310	119 540 255,59	8 796 826,74
Qısamüddətli debitor borcları	190-260	264 809 738,95	72 905 217,48
Ehtiyatlar	100-175	151 947 897,29	190 031 855,45
Cəmi cari aktivlər		536 297 891,83	271 733 899,67
Uzunmüddətli aktivlər			
Torpaq, tikili və avadanlıq	12	8 286 748 483,85	8 304 696 766,49
Qeyri maddi aktivlər		0,00	0,00
İnvestisiyalar		0,00	0,00
Uzunmüddətli debitor borcları		0,00	0,00
Başa çatdırılmayan kapital qoyuluşları	30-40	13 733 394 416,94	12 280 119 723,32
Cəmi uzunmüddətli aktivlər		22 020 142 900,79	20 584 816 489,81
Cəmi aktivlər		22 556 440 792,62	20 856 550 389,48
Öhdəliklər və kapital			
Cari öhdəliklər			
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		0,00	0,00
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00
Vergi və sairə məcbiri ödənişlər üzrə öhdəliklər	660-700	15 605 542,70	2 557 840,29
Qısamüddətli kreditör borcları	630,710-740	39 503 542,71	40 244 487,12
Sair qısamüddətli öhdəliklər	650,690	5 707 301,40	5 350 230,12
Cəmi qısamüddətli öhdəliklər		60 816 386,81	48 152 557,53
Uzunmüddətli öhdəliklər			
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər	500	167 109 866,18	183 093 034,41
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00
Uzunmüddətli kreditör borcları		0,00	0,00
Sair uzunmüddətli öhdəliklər		0,00	0,00
Cəmi uzunmüddətli öhdəliklər		167 109 866,18	183 093 034,41
Xalis aktivlər və kapital			
Nizamnamə kapitalı	400	713 105 355,00	713 105 355,00
Əlavə kapital	401	21 573 733 454,09	19 870 821 251,54
Ehtiyat kapitalı	402	30 278 289,79	29 977 725,25
Yığım fondu	410	9 945 363,25	9 947 977,35
İstehlak fondu	420	1 429 750,50	1 430 161,40
Sosial sfera fondu	430	22 327,00	22 327,00
İcarə öhdəlikləri		0,00	0,00
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		0,00	0,00
Məqsədli maliyyələşmələr və daxilolmalar		0,00	0,00
Cəmi xalis aktivlər və kapital		22 328 514 539,63	20 625 304 797,54
Cəmi öhdəliklər və kapital		22 556 440 792,62	20 856 550 389,48

Sədr




Maliyyə İdarəsinin rəisi




MƏCMU MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT (Konsolidasiya hesabatı)

31 dekabr 2021-ci il tarixə

AZN

Bölmə və maddələrin adı	Qeyd	2021	2020
Gəlirlər			
Əsas əməliyyat gəlirləri		2 001 520 494,45	1 105 651 302,11
Faiz gəlirləri, royalti və dividendlər			
Sair əməliyyat gəlirləri		0,00	0,00
Cəmi əməliyyat gəlirləri		2 001 520 494,45	1 105 651 302,11
Xərclər			
Material xərcləri		685 544 557,41	614 889 348,57
Kommersiya xərcləri		0,00	0,00
İnzibati xərclər (əmək haqqı, amortizasiya, digər)		118 207 640,28	107 006 607,26
əmək haqqı xərcləri və sosial ayırmalar		105 205 098,97	100 861 487,21
köhnəlmə və amortizasiya xərcləri		13 002 541,31	6 145 120,05
Maliyyə xərcləri			
Sair əməliyyat xərcləri		1 197 768 296,76	383 755 346,28
Cəmi əməliyyat xərcləri		2 001 520 494,45	1 105 651 302,11
Əməliyyat mənfəəti (zərərlər)		0,00	0,00
Ümumi mənfəət (zərər)		0,00	0,00
Mənfəət vergisi		0,00	0,00
Hesabat dövrünün sonuna maliyyə nəticələri		0,00	0,00

Sədr



M.Y.

Maliyyə İdarəsinin rəisi



Kapitalda dəyişikliklər hesabatı (Konsolidasiya hesabatı)


31 dekabr 2021-ci il tarixə

AZN

	Nizamnamə kapitalı	Əlavə kapital	Ehtiyat kapitalı	Yığım fondu	İstehlak fondu	Sosial sfera fondu	Sahələr və sahələr arası büdcədən kənar fondlardan Məqsədli maliyyələşmə və daxilolmalar	Məqsədli maliyyələşmə və daxilolmalar	Cəmi
01 yanvar 2021-ci il tarixə qalıq	713105355,00	19870821251,54	29977725,25	9947977,35	1430161,40	22327,00	0,00	0,00	20625304797,54
Daxil olub	0,00	1921642332,51	1326983,00	0,00	315,10	0,00	24104720,96	290000000,00	2237074351,57
İstifadə olunub	0,00	218730129,96	1026418,46	2614,10	726,00	0,00	24104720,96	290000000,00	533864609,48
31 dekabr 2021-ci il tarixə qalıq	713105355,00	21573733454,09	30278289,79	9945363,25	1429750,50	22327,00	0,00	0,00	22328514539,63

Sədr

Maliyyə İdarəsinin rəisi



Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Konsolidasiya hesabatı)

31 dekabr 2021-ci il tarixə

AZN

	2021	2020
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti		
Müştərilərdən daxilolmalar	314 104 720,96	304 684 798,81
Qrant və ianələr nəticəsində daxilolmalar		
Mal və xidmətlərə görə təchizatçılara ödənişlər	2 094 151 918,60	1 075 298 787,24
İşçilərə və onların adından pul vəsaitlərinin ödənişləri	104 529 040,01	101 158 324,22
Vergi ödənişləri	268 292 024,30	113 924 106,51
Digər əməliyyat fəaliyyətilə bağlı pul vəsaitləri ödənişləri		
Əməliyyat fəaliyyətləri üzrə xalis pul vəsaitlərinin artımı (azalması)	110 743 428,85	36 546 394,41
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
İnvestisiya və mliyyə qoyuluşlarının maliyyələşdirilməsindən daxilolma	2 263 611 690,80	1 022 242 813,57
Digər təsərrüfat subyektlərinin satılmasından daxil olan pul vəsaitləri		
Kreditlər hesabına pul vəsaitlərinin mədaxili		
Dividendlər və gəlirin digər oxşar növləri şəklində pul vəsaitlərinin daxilolmaları		
Faiz daxilolmaları		
Cəmi investisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti	2 263 611 690,80	1 022 242 813,57
Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Nizamnamə kapitalına və ehtiyat fondlarına ayırmalar üzrə daxilolmalar		
Qiymətli kağızların buraxılışından daxilolmalar		
Borc şəklində alınmış vəsaitlərə görə geri qaytarmalardan məxaric		
Cəmi maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti		
Cəmi mədaxil olunan pul	2 577 716 411,76	1 453 261 586,75
Cəmi mədxaric olunan pul	2 466 972 982,91	1 416 715 192,34
Dövrün əvvəlinə olan qalıq	8 796 826,74	49 302 434,53
Dövrün sonuna qalıq	119 540 255,59	8 796 826,74
Pul vəsaitlərinin artması (azalması)	110 743 428,85	36 546 394,41

Sədr



Maliyyə İdarəsinin rəisi

MALİYYƏ HESABATLARININ (KONSOLIDƏ OLUNMUŞ) HAZIRLANMASI VƏ TƏSDİQ EDİLMƏSİ ÜZRƏ RƏHBƏRLİYİN MƏSULİYYƏTİNİN BƏYANI

31 DEKABR 2021-CI İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

Müstəqil auditor hesabatında şərh edilən müstəqil auditorların məsuliyyətinə uyğun oxunmalı olan bu hesabat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin maliyyə hesabatları ilə bağlı rəhbərliyin müvafiq məsuliyyətini müstəqil auditorların məsuliyyətindən fərqləndirmək məqsədilə hazırlanmışdır.


Rəhbərlik Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, əməliyyatlarının nəticələrini və həmin tarixdə başa çatmış il üzrə pul vəsaitlərinin hərəkətini, kapitalda dəyişikliklər hesabatını düzgün və mövcud qanunvericiliyə müvafiq qaydada əks etdirən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik aşağıdakılar üzrə məsuliyyət daşıyır:


- Uyğun mühasibat prinsiplərinin seçilməsi və mütəmadi olaraq tətbiq edilməsi
- Məntiqli və məqsəduyğun təxminlərin və qərarların qəbul edilməsi
- Mövcud qanunvericiliyə uyğunluğun bəyan edilməsi və əgər əhəmiyyətli kənarlaşmalar varsa, bu halların maliyyə hesabatlarında açıqlanması və izah edilməsi
- Əgər yaxın gələcəkdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi işini normal şərtlər altında davam etdirəcəksə, hesabat tarixinə maliyyə hesabatlarının daimlik prinsipi əsasında hazırlanması.

Rəhbərlik həmçinin aşağıdakı məsələlər üzrə məsuliyyət daşıyır:

- Daxilində səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin işlənilib hazırlanması, qurulması və möhkəmləndirilməsi
- Maliyyə hesabatlarının mövcud qanunvericiliyə uyğun olaraq düzgün hazırlanması və maliyyə vəziyyətini istənilən zaman düzgün əks etdirən mühasibat sisteminin təşkil edilməsi
- Yerli mühasibat sisteminin qanunvericilik və Azərbaycan Respublikasının mühasibat standartlarına uyğun olaraq təşkil edilməsi
- Mümkün imkanlardan istifadə edərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin aktivlərinin mühafizə edilməsinin təşkil olunması
- Saxtakarlıq, yanlışlıq və digər qanunauyğunsuzluq hallarının müəyyən edilməsi və qarşısının alınması.



Sədr



Maliyyə İdarəsinin rəisi

MÜSTƏQİL AUDİTOR HESABATI

«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyi

RƏY

«Azərbaycan Avtomobil Yolları» Dövlət Agentliyinin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətinə dair hesabatından (konsolidə edilmiş), məcmu gəlirlərə dair hesabatından (konsolidə edilmiş), kapitalda dəyişikliklər hesabatından (konsolidə edilmiş) və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hesabatından (konsolidə edilmiş), habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına qeydlərdən ibarət toplu (konsolidə edilmiş) maliyyə hesabatlarının auditi aparılmışdır.

Hesab edirik ki, əlavə edilmiş toplu (konsolidə edilmiş) maliyyə hesabatları Agentliyin 31 dekabr 2021-ci il tarixinə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Azərbaycan Respublikasının Mühəsibat Uçotu Haqqında Qanununa uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün əsaslar

Biz auditi Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditi üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Azərbaycan Respublikasındakı maliyyə hesabatlarının auditinə aid olan etik normaların tələblərinə uyğun olaraq Agentlikdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və Agentliyin idarə edilməsinə məsul şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Azərbaycan Respublikasının Mühəsibat Uçotu Haqqında Qanununa uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Agentliyi ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Agentliyin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və idarəetməyə məsul şəxslər Agentliyin maliyyə hesabatlarının təqdim etmə prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub – olmadığına dair kafi əminlik əldə etmək və rəyin də daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o BAS-lara uyğun aparılmış auditin əhəmiyyətli təhrifləri hər bir halda aşkar edəcəyinə zəmanət vermir. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Auditor E. Əliyev

Bakı şəhəri, Azərbaycan Respublikası

24.06.2022

